

VİCDANIMIZIN SEVDİYİ DİLDAR, VƏTƏNDİR...

*Elmin, hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl!
Ərbəbi-kamalın yeridir, bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan!*

Bu misralar XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin tanınmış simalarından, Azərbaycan romantizminin yaradıcılarından və ən görkəmli nümayəndələrindən biri olan Məhəmməd Hadinin ötən əsrin



əvvəllərində yazmış olduğu şeirdəndir. Məhəmməd Hadi dövrünün həssas, tərəqqi-qipərvər adamı, sosial və mədəni tərəqqi, maarifçilik məsələləri ilə məşğul olan vətəndaş-yazıcısı, vətəndaş-şairi idi. Yaşadığı dövrdə xalq həyatında baş verən böyük oyanmanı, önə çıxan qabaqcıl ictimai meyilləri alqışlayan M.Hadi mədəni intibahın daha da dərinləşməsi üçün poetik, elmi-publisistik əsərləri və tərcümələri ilə öz vətənin yüksək mədəni səviyyəyə qaldırılmasında xeyli işlər görmüşdür. Son dərəcə həssas, duyan və düşünen bir ziyalı olan Hadi zəmanəsindəki çox müxtəlif məsələlər barədə mülahizələr yürütmüşdür.

Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi təxəllüsünü götürən Məhəmməd Hadi Əbdülsəlimzadənin cəmi 40 il sürən və əzablı yollardan keçən şəxsi həyatı da, ziddiyətli yaradıcılıq taleyi də bir-birini əvəz edən faciələrlə doludur. 1879-cu ildə Şamaxı şəhərinin Saritorpaq məhəlləsində, tacir ailəsində doğulan Məhəmməd Hadi uşaq ikən yetim böyümüş, ata-ana nəvazişinin nə demək olduğunu bilməmişdir. Kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimşəyən Hadi gənclik yaşına çatdıqda mədəniyyət mərkəzlərinin birində sistemli dünyəvi təhsil almaq arzusu ilə çırpılmış, lakin heç kəs ona yardım əlini uzatmamışdır. Sonralar o bunu fəryadla xatırlamışdır:

Oxumaqçün nə qədər dadü-fəğan etdimşə,
Olmadı zərrə əsərbəxş şu istimdadım...

Məhəmməd Hadinin ədəbiyyat və mətbuat aləminə gəlişi Azərbaycan tarixinin son dərəcə məsul, keşməkeşli bir dövrünə təsadüf edir. 1905-ci ildə baş vermiş birinci rus inqilabının təsiri altında qaynar qazana bənzəyən Azərbaycanın ədəbiyyat və mətbuat aləmində də yollar ayrılmış, inqilabın lehinə və əleyhinə



işləyən bir-birinə zidd iki cəbhə yaranmışdı. Öz vətənini, xalqını alovlu məhəbbətlə sevən, onun tükənməz dərdlərindən odlanıb yanan Hadi belə mürəkkəb ədəbi prosesdə özünə müstəqil yol - ədəbiyyat tariximizdə yeni, orijinal bir hadisə olan romantizm yolunu seçərək XX əsr Azərbaycan romantizminin təməl daşını qoyur.

Hadinin romantizminin xarakterik xüsusiyyəti ondan ibarət idi ki, o, xeyallarında canlandırib kağıza köçürüdüyü ülvî həyatı, ictimai bərabərlik aləmini yaşıdagı həyata, mövcud quruluşa qarşı qoyur, bununla ətrafi bürüyən eybəcərliklərə qarşı oxucuda ikrah hissi oyadır, eyni zamanda zəhmətkəş insanları istismar cəmiyyətini devirib bərabərlik aləmi yaratmağa çağırırdı.

Daha çox şair kimi tanıdığımız Məhəmməd Hadinin hər bir yeni şeiri vətənin dərdlərindən, millətin müsibətlərindən qopan fəryad, həmvətənlərini qəflət yuxusundan oyanıb mübarizəyə qoşulmağa çağırış idi. İstismar dünyasına qarşı qəzəb və nifrəti sonsuz olan Hadi yazırıdı:

Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pəncəyi-qəhrü müsibətin!
...Minlərcə binəva quru yerlərdə can verir,
Beş-on ləim naili dəryayı-nemətin!...

Bəzən onun misralarındaki şikayətçi əhvali-ruhiyyə sətirdən-sətrə dəyişib gərginləşir və ən nəhayət:

İç, ic nə qədər istər isən, qanımı, zalim!
Bir gün görərəm qanını səhbalar içində! –

deyəcək dərəcəsinə yüksəlirdi.

Mühüm cəhət bir də o idi ki, "rəfiq" (dost) adlandırdığı "qulların", "binəvaların" adından danişan müəllif təkcə etirazla kifayətlənmir, həm də "rəfiqləri" əlbir olub istibdad əleyhinə fəal mübarizəyə çağırırdı.

Şair siyasətdən kənar məsələlərdən bəhs edərkən belə sözarası cəmiyyət məsələlərinə keçir və öz əsas dərdini şeirin içində bəyan edirdi:

Hürriyətə, ülviyətə, qüdsiyyətə, millət!
Amali-səadətlə olaq biz dəxi təyyar!

Hadinin romantikası insanın işıqlı gələcəyindən xəbər verirdi. "Aləmi-müsavatdan" adlı əsərində Hadi xəyalında yaratdığı ədalətli cəmiyyətdən söz açaraq yazır:

İzzətli bəradər, sənə bu iş ola məlum:
Yox burda hökumət, nə də hakim, nə də məhkum.

Bu üç sözü məhv eyləmişiz cümlə lügətdən,
Azadəsəriz indi bu üç danə sıfətdən.

Şairin arzuladığı ideal cəmiyyətdə zülm, insanın insan tərəfindən istismarı yoxdur, onun xəyalında bəslədiyi arzular - şəxsiyyət, vicdan və söz azadlıqları burada bir həqiqət şəklində mövcuddur. Heç kəs heç kəsə pislik, təzyiq etmək fikrinə düşmür, hamını yalnız rifah düşündürür. Burada hamı iş adamıdır, hamı "asayışı-xəlqə" xidmət edur. Şair bu idarə üsulunu "cümhuriyyət" adlandırır.

Hadi cəmiyyətin geridə qalmasının səbəbini mədəniyyətsizlikdə, maarifsizlikdə, savadsızlıqda görür, "maarif olsa, zülmü məhv olar, əlbəttə, dünyanın" deyirdi.

Onun 1906-ci ildə yazmış olduğu bir məqalədə bu sətirlərə rast gəlirik: "İnsan bacarırsa, öz xanəsini və bəlkə də, vücudunu qiraətxanə yapmalı, oxumaqdan, öyrənməkdən, mütaliəyi-kütubdan yorulmamalı və usanmamalıdır".

Bəzən dünyanın qabaqcıl xalqları, onların proqressiv hərəkətə meyli ilə müqayisədə öz xalqının avamlıqda, cəhalətdə qaldığını görən M.Hadi dərin vətəndaşlıq kədəri ilə yazırıdı:

İmzasını qoymuş miləl övraqı-həyatə,
Yox millətimin xətti bu imzalar içində.

Məhəmməd Hadi ədəbiyyat tariximizdə vətənpərvər şeirə ən çox meyil edən şairlərdən olmuşdur. Vətənpərvərlik motivləri Hadi lirikasının ana xəttini təşkil edir. Şair vətəni Azərbaycanı vəsf etməkdən yorulmurdu:

Ey vətən, ey zəmini – pürqiyət.
Qucağındır, həqiqətən, cənnət.
Ey vətən, ey zəmilərin gözəli,
Mislini görmədim cahan gözəli!

Şair özünün ən qabaqcıl fikirlərini vətənlə bağlayır, vətən məfhumu Hadi şeirinin əsasını təşkil edir. "Vətən" şeiri buna gözlə nümunədir:

Dünyadə əməlimiz fəqət emari-vətəndir,
Vicdanımızın sevdiyi dildər, vətəndir.

Hadi zəmanəsinin bütün ictimai münasibətlərinə, mədəni-tarixi məsələlərinə proqressiv cəbhədən yanaşmışdır. Onun uğrunda çarpışlığı ideyalar günümüzdə də öz aktuallığını itirməmişdir. Məlumdur ki, bu gün cəmiyyətimizdə "hicab" (örtü) məsələsinə münasibət birmənalı deyil, onu müdafiə edənlərlə bərabər, qəti əleyhdarları da az deyil. Hadinin dövründə isə Azərbaycanda hicab məsəlesi kəskin mübahisə doğurmuşdu. Nəinki din xadimləri, hətta Avropa mədəniyyətini əxz etmiş bir sıra ziyanlılar, qələm sahiblərinin bəzisi də müsəlman baxışını, örtüyünü müdafiə edirdi. Hadi bu məsələdə "örtü" tərəfdarı olan Cavidə qarşı çıxaraq yazırıdı:

"Örtün" deyirsən...
Mən istəməm bu örtüyü, ey şair, istəməm!
Niçinmi ya?
"Örtü"! Bunu yaqdı ki, Qərb oldu möhtəşəm,
Pürfeyzu pürziya.
Xilqətdən anlaşıldı ki, azadəzadəyiz.
Doğulduq ki, biniqab!
Nurdan örüləs də üzü tutmuş olan siyah,
Yerə keçsin hicablar!

Şairin fikrincə, qadını örtülməyə məcbur edən qanunlar, yaxud dinlər, təbiətə, cəmiyyətə zidd hökmlər verirlər. Örtü lazımlı olsaydı, təbiət insanların açıq-saçıq yaratmazdı. Kişi də, qadın da bərabər yarandığı kimi, bərabər hüquqlu yaşamalıdır.

Şairin 1914-cü ildə çap etdirdiyi "Eşqi-möhtəşəm" adlı şeirlər məcmuəsindəki əsərlərin çoxu onun "ümməhati-həyat" deyə pərəstiş etdiyi qadınlara – analara həsr olunmuşdur. Kitabda Hadi qadınlara müqəddəs tərbiyə vəzifəsindən, övlad böyütmənin vətən işi olmasından bəhs edir, qadınlara bəzəyinin mərifətdən, bilikdən ibarət olduğunu yazır.

Yaxud Məhəmməd Hadi əsərlərində mədəniyyətdən danişarkən dönə-dönə Şərq ilə Qərbi müqayisə üsuluna müraciət edir. Belə ki, 1914-cü ildə bu mövzuda "Şərq ilə Qərbi müqayisə" adlı xüsusi bir poema da yazılmışdır. Bir qayda olaraq belə əsərlərində Hadi Şərqi sənaye, texnika və mədəniyyətcə geriliklərini ürək ağrısı ilə təsvir edərək, əksinə Qərbin nailiyyətlərini təqdir edir. "Şərq ilə Qərbi müqayisə" də deyilir:

Məğribdə var maarif, Məşriqdə var cəhalət,
Məğribdə hürrdür xalq, Məşriqdə var əsarət.
Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,
Məğrib işıqlı yerdir, Məşriq zamini-zülmət...

Təəssüf ki, eyni vəziyyət bu gün də hökm sürməkdədir.

Hadi bəzən özünün qanadlı xəyalları ilə real ictimai həyat arasında böyük bir uçurum, ziddiyət olduğunu anlayır, öz-özünə acıydı:

...Zavallı şairə bax, uğraşır xəyalılə,
Həqiqəti buraxıb oynayır zəlalılə.

Hadi həm də filosof şair idi. Hadinin yaradıcılığında fəlsəfə və fəlsəfi şeirlər diqqəti xüsusi cəlb edir.

Cahanə gəlmədən məqsəd nədir insana,
bilməm ki?

Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə,
bilməm ki?

Yaratmaqdan nədir məqsəd bizi subhanə
bilməm ki?

Həyatın mənası, insanın taleyi ətrafında fəlsəfi düşüncələrdən doğan bu kimi suallar Hadi yaradıcılığında geniş yer tutur. Şair çətin müəmmalar qarşısında qalib belə bir düşüncəyə dalındı ki, əgər həyat, həqiqətən, bu qədər acı və dözülməzdirsə, o zaman insanın dünyaya gəlməkdə məqsədi nədir? Bəlkə həqiqət bu dünyada yox, başqa bir aləmdədir? Şair həyat nə olan şeydir, cəmiyyətdəki mübarizələr nə üçündür, göy cisimləri işığı haradan alır, kainatdakı mütəmadi dəyişiklik nəyin nəticəsidir? və s. bu kimi ciddi məsələlər ətrafında düşüncələrə dalındı. Dünyanın mənşəyi, ölüm və həyatın mənası, yer, göy və

dəniz haqqında bir çox mülahizələr yürüdən Hadi qarşısına çıxan sualların çoxuna cavab tapa bilmirdi:

Bütün sərairi-həsti səzayı-heyrətdir,
Bu sayəzəri müşəşə dəfini-zülmətdir.

Hadi insan həyatının bələlər, fəlakətlər, əzablarla bağlı olmasının, böyük arzuların həmişə cavabsız qalmasının və alçaq adamların həmişə üstün mövqe tutmasının səbəbini aramağa cəhd edirdi. "Dünya-sahəyi-qəmdir" şeirində müəllif bir sıra dəlilləri ümumiləşdirərək belə bir nəticə hasil edir ki, xar olmaq, əzilmək, yanmaq və s. bu kimi məhrumiyyət və fəlakətlər varlığın əsas qanunudur.

Buddizm dini ilə maraqlanan Hadi 1908-ci ildə "Tazə həyat" qəzetində "Budda kimdir" adlı böyük bir fəlsəfi-bədii oçerk çap etdirmişdir.

M.Hadi yazıçılarımız içərisində mətbuatla sıx əlaqələri olan söz ustalarındanandır. O, ədəbiyyat aləminə gəldiyi ilk gündən ömrünün axırlarına qədər müxtəlif mətbuat orqanları ilə əlaqə saxlamış, cəmiyyətdə həlli vacib olan problemlərə dair bədii, elmi, publisistik əsərlərini, tərcümələrini davamlı olaraq qəzet və jurnallarda nəşr etdirmişdir. 1905-ci ildə "Bəyani-həqiqət" adlı ilk məqaləsini "Həyat" qəzetində nəşr etdirməklə mətbuat aləminə gələn M.Hadi ölümündən bir qədər əvvələ kimi mətbuatla sıx əlaqədə olmuş, o vaxtın dəbdə olan "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat" və bir çox digər qəzet və jurnallarında aktual yazılarla çıxış etmişdir.

Birinci Dünya müharibəsi başlayan zamanı 1914-cü ildə Qafqaz ordusu ilə birlikdə cəbhəyə gedərək tam üç il Karpat dağlarında, Polşa torpağında qalan M.Hadinin cəbhə məktublarından belə məlum olur ki, o, top və güllə səsləri altında belə müntəzəm surətdə bədii yaradıcılıqla məşğul olur, bir-birinin ardınca əsərlər yaradırmış. "Dörd kitab vücudə gətirmişəm" - deyə Hadi cəbhə məktublarının birində qeyd edirdi. Diqqəti cəlb edən məqam budur ki, indiyədək insanı bütün kainatın ağası, təbiətin ən böyük əsəri hesab edən şair hərbin dəhşətlərindən sarsılaraq "Demək,



xunxarü vəhşisən, adın hərcənd insandır” qənaətinə gəlir.

Hadi, ümumiyyətlə, insanpərvər sənətkar, bəşəriyyətin səmimi bir dostu və xeyirxahi olan şair idi. “Qış günlərində odlu fəğanlar” adlı gözəl bir şeirində yazdı:

Həmişə yaxşılıq baş verməli
insan olanlardan,
Yamanlıq sadir olmaz rəhbəri
vicdan olanlardan!..
Bir əldən yaxşı iş gəlmək ki, mümkündür,
gərək silsin
Axan göz yaşların öz bəxtinə
giryən olanlardan!

M.Hadinin bədbinliyi, içkiyə meyil etməsi onu bir çoxlarının yanında gözü kölgəli etsə də, bu mənfi xüsusiyətlər onun ictimai iztirabları, həyatında və xarakterində baş verən təlatümlərlə bağlı olmuşdur.

Mühəribədən döndükdən sonra Gəncədə məskunlaşan Hadinin həyatında çətin dönəm başlayır. Mühəribənin onun psixikasında yaratdığı sarsıntılar, şairin arzuladığı hürriyyətin gəlməməsi və vaxtilə Hadinin

düçar olduğu ruhi xəstəliyin şiddetlənməsi şairi ağır həyata sürükləyir. O, Gəncədə ikən təkrar meylini içkiyə salır, səfil və acınacaqlı bir hala düşür.

Maraqlı məqamlardan biri də Məhəmməd Hadinin o zaman yenicə hakimiyyətə gəlmiş müsavatçılara olan münasibətidir. Araşdırduğumız arxiv materillərindən belə məlum olur ki, şairin yenicə iş başına keçmiş müsavatçılara qarşı münasibəti o qədər də “isti” olmamış, onları “rubahlar” (tülkü) adlandırmış, o zaman ölkəni bürümüş acliq, səfalət və qırğınların səbəbini müsavatçı siyasi xadimlərdə görmüşdür. Şair onlara düşmən kəsilmiş, fürsət tapdıqca çəkinmədən yeni hökumətin nazirlərini qılınclaşmışdır. Zəmanəni bulanıq, dövranı qarışq görən Hadi barışmazlıq əlaməti olaraq Bakıdan uzaqlaşış getmiş və ömrünün sonunadək buraya qayıtmamışdır. Vəziyyəti gərginləşdirən səbəblərdən biri də bu idi ki, Hadi təbiətən çox qızğın, əsəbi, hər kiçik haqsızlıqdan qəzəblənib ona qarşı üsyən edən və özünü bəşəriyyətin dərdinə qalanlar cərgəsində görmək istəyən bir şəxsiyyət olmuşdur.

Şairin dəqiqlik ölüm tarixini və dəfn olunduğu yeri uzun müddət müəyyən etmək mümkün olmamışdır.

Uzun illər güman edilirdi ki, 1920-ci ilin may ayının ortalarında bərk soyuqlayan M.Hadi Gəncədə xəstəxanalardan birinə yerləşdirilmiş, Azərbaycan Qırmızı Ordu tərəfindən işgal edilərkən Gəncədə baş vermiş üsyən zamanı şəhərdə vuruşlar başlandığı vaxt həkim və baxıcılar xəstələri qoyub dağlışmış və baxımsız, köməksiz qalan bir çox xəstələr, o cümlədən Hadi həmin günlərdə vəfat etmişdir. Büyük tədqiqatçı alim Əziz Mirəhmədova görə “üsyəndən sonra ölenlər dəfn ediləndə, onların kim olduğuna etina edən olmamışdır”.

Nəhayət, Hadinin yoxa çıxması müəmməsi ölümündən təxminən yarımdən əsrənən sonra açılır. Görkəmli ədəbiyyatşunas alim Abbas Zamanov 1984-cü ildə yazdığını “M.Hadinin həyat və yaradıcılığına ümumi bir baxış” məqaləsində göstərir ki, şair 1920-ci ilin mayında Gəncədə karvansarada vəfat edibmiş.

Onu 4 hambalın çiynində aparıb səbzkar qəbiristanında dəfn ediblərmiş. Sən demə, Hadinin meyitini yuyub dəfn edən adam-qəbiristan işçisi bütün bu illər boyu yaşayır, "qərib şairi", onun kimsəsiz məzarını qoruyub saxlayırmış. Müəmma açılan kimi Hadinin məzarı şəhərin mərkəzinə - Gəncəçayın sahili-nə köçürülür, üzərinə abidə qoyular.

Bələliklə, bütün həyatını mədəniyyət, tərəqqi və səadət uğrunda ədəbi mübarizəyə sərf edən sənətkar sonda mənhus dövranın qurbanı olur.

Sonda bir məsələni də qeyd etmək yerinə düşərdi. Bu da Məhəmməd Hadinin dilinin qəlizliyidir.

Böyük ədəbiyyatşunas alim, Hadi irsinin ən yaxşı tədqiqatçısı yazıçı Mir Cəlal Paşayev 1943-cü ildə yazmış olduğu "Şair-vətəndaş" adlı çox qiymətli bir məqaləsində Hadinin dilinin qəlizliyindən ürək ağrısı ilə şikayətlənərək yazırırdı: "Hadi yaradıcılığının tarixi talesizliyi orasındadır ki, şair bilavasitə xalq ilə dilləşə bilmir. Şairi ancaq ədəbiyyatçılar, ancaq tədqiqatçılar oxuyub anlayırlar. Şair ilə xalq arasında bir dilmanc roluన görən bu tədqiqatçılar kənara çəkildimi, Hadi kütləvi Azərbaycan oxucusu üçün qapalı bir sandıqdır".

Lakin bu o demək deyildi ki, M.Hadi ana dilini bilmirdi. Hadi ana dilini gözəl bilirdi, bu dildə şeir yazmağı da bacarırdı. Bunu isbat etmək üçün onun müxtəlif illərdə yazdığı şeirlərdən parçalara nəzər salmaq kifayətdir:

Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.

Təəssüf ki, müəllif belə aydın dildə ancaq bir neçə şeir yazmışdır. Onun şeirlərinin böyük əksəriyyəti qəliz dildə yazılmışdır. Bunun səbəbi o zaman Hadi ilə eyni ruhda yanan Namiq Kamal, Tofiq Fikrət, Əbdülləq Hamid kimi türk şairlerinin, həmçinin vaxtilə çalışdığı "Füyuzat" jurnalının yürüdüyü dil siyasetinin M.Hadiyə təsiri, habelə XX əsrin əvvəllərində Azərbaycanda qəliz dildə yazmağın bəzi yazıçılar üçün dəb halına düşməsi idi.



Hadinin əsərlərindəki fikirlərin çoxu bu gün də öz əhəmiyyətini itirməmiş fikirlərdir. Şeirlərində birində şair sabaha, "parlaq istiqbala" inamını ifadə edərkən o vaxtı görəcək nəsillərə üz tutub həsrətlə demişdi:

Ey ol vəqtı görən məsud, unutma bizləri,
yad et!

Şairin xəyalında bəslədiyi arzuların - azad, hürr vətən, demokratik quruluş, şəxsiyyət, vicdan və söz azadlıqlarının gerçək olduğu günlərdə yaşayan Azərbaycan xalqı hər zaman böyük şairi hörmətlə yad edəcək.

Xatırə QƏDİROVA
*S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin aparıcı arxeoqrafi*

Məqalənin hazırlanmasında S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən 1, 386, 526, 724 №-li fondların sənədlərindən istifadə edilmişdir.